



Ağacəfər HƏSƏNLİ

Sahin Homidlinin imzası ilo, necə deyərlər, tə bineyi-qədimdən, sovet dönməndən tanışam. Lərikin on yüksək dağ silsiləsində qorar tutan Tikoband kondində doğulan, burda boy-a-başa çatan, orta məktəbi qurtaran, qiyabi surotda o zamankı universitetimizin Filologiya fakültəsinə bitiron gənc şair istehsalatda çalışı-çalışa qolmını do həc vaxt yero qoymadı. Bir-birindən maraqlı şeirlər yazdı, a-sırə mətbuataya yol tapdı, sevincini eləbəsliyə bələşdirdi, ədəbi mühitdə imzasını təntidirdi. Yaxşı yadimdadır, toxminon 45 il öncə müəllifin "Ödəbiyyat və incəsənot" qəzetində

*Lələlər o qədər qızarmışdı ki,
Üfűqlər dönmüşdə lələ rənginə -*

sonluq ilo bitən maraqlı şeirini hər kəs oxborlomışdı. Məmməd Arazın xeyir-duası ilo dəre olunan o şeir Şahinin ədəbi yaradıcılığında həllədici möqam idi. Bu, gənc şairin ciddi mətbuat orqanında işq üzü görən ilk osoriyidi, uğurla qarşılıqlılaşmışdı. Və nə yaxşı ki, misal çoxdiyimiz o cür orijinal sətirlərin müəllifi yerində saymadı, indi bu imza altında 10-dək kitab çap etdirib, poeziyaya təsdiq olunmayışlığını təsdiqləyib.

Söylədiklərimin mənətiqi davamı kimi, yaxınlarda Şahin Homidlinin "Təbiət dilini öyrdər biza" (Bakı, "Apostrof-A" nəşriyyatı, 2022) adlı maraqlı poetik nümunələrindən ibarət söz-nəqəş çələngi naşr olunub. Akif Donizadonun dizayn verdiyi bu topuya tənmiş şair Balayar Sadiq özünomoxsus öz söz yazıb və homkarını yüksək soviyyədə dəyərləndirib: "Müəllifin bu kitabına toplanmış poetik nümunələr yetkin şair düşüncəsinin sonən müstəvində əyanlılaşmışdır. Şahin Homidlinin şair kimi fordi yaradıcılıq manerasını səciyyələndirən onəmli xüsusiyyət onun vətəndaşlıq qayosunu somimiyəti ilə dolğunlaşdırır".

Şahin təbiət şairidir və odlu dillə, böyük ilhamla Azərbaycan torpağını vəs夫 edir, onun gözəlliklərini qabardır, şeira gətirir. Müəllifin obrazları metaforaları, tapıntıları özünoməxsusluğu ilə seçilir. Nümunə üçün "Təbiət dilini öyrdər biza" (hom də kitabın adıdır) beş bəndlək şeirə diqqət yetirək:

*Tökülen şələlə ruh verir çaya.
Zirvədə açılıb gözəl mənzərə.
Yazı taxtasıdır elə bil qaya,
Sinif pətagına oxşayır dərə.*

Şələlə çaya ruh, qol-qanad verir, cünki çayın on hündür yerindən töküller, buna haqqı var - o həm do cəsurluq, qohromanlıq simvoludur, özünü qayadan attr. Təbiət şəkildə gözəl monzoro yaradır. Bəndin ikinci misrasının bildiyi yerde şair müshahidisi daha bir bənzərsiz obraz orsaya gotirir. Əlbəttə, qayani yazı taxtasına bonzomosı, dar doroni sinif otağına oxşatması yenilikdir, özünomoxsusluqdur.

Tohil obyekti qeyrişdiriyim şeirin ikin-ci bəndi heç birincidən geri qalmır. Müəllif olvan forma ilə mozmunu üzvi vəhdət halında birləşdirir. Bu zaman nə zahiri olamot ki-mi formaya xələl golir, nə də mozmuna.

*Cox sevir göylərin yağış dilini,
Ötür səhər-səhər yay ləhcəsində.
İlər gün salamlıyır səhər yelini,
Bulaqla damışır çay ləhcəsində.*

Yazın yerin başına sığal çökəmisi, payızın torpağın barını yiğması, təbiətin yaşıllığı ovuna çıxmışı, aägein külək dilində danişması, dörönün dumana dilini öyrənməsi, dağ havasının yero təlim keçəmisi və s. detallar, ifadələr şeirə dolğunluq, bitkinlik, toravot verir. "Dan üzü səkülür Ay işığında" şeiri kitabın ilk şeirilə homahongdir. İlo bil şair "yarımcı obrazlarını" burda daha sonsuz isətəkə davam etdirir:

*...Göylərə ismariş göndərir bu dağ.
Dərədə dumamı fikir götiürüb.
Soyuq qış gümündə çağlayan bulag
Günəşin şəklini çəkib götürür.*

Şahin Homid no qədər zəngin təbiətə töməs qurşa da, gözəlliklərinin aludoçısı, vurğunu olsa da, bütün bunların yənə fonunda insanların dayandığını anlayır. Yaratdığı obrazlar, sətirlər, doğma kənd adamlarıdır. Və

dirom bir qızıl payızda doğur", "Yer asub boyundan boyunbağıtök", "Azərbaycanım", "İşq donizino düşdü gözələrim", "Qayadan üzülən bulaq", "Payız sohri", "Xankondi", "Bulağa məktub" kimi şeirlərdə təkcə toron-nüm, kor-korano vəsf öño çökilmir, yaşantılar duyğu və hissələrinin süzgocindən keçir. Bu monada "Bir dahi rossamdır ana təbiət" şeiri xarakterikdir:

*...Bahardır torpaqcün könlünü qoyan,
Bahar gələn kimi oyanır çöllər.
Nə firça görünür, nə də bir boyा,
İlahi rənglərə boyanır çöllər.*

*Baxmaqdən qalmayıb göylərə taqəf,
Buludlar almından silir torını.
Bir dahi rossamdır ana təbiət -
Sərgiyə çıxırbəl işlərini...*

Yeri golmişkon, Şahin Homidli din-iman olhildir, Allah adamıdır, əmlisələh insan kimi orucundan, namazdan qalmır. Onun islamı döyərlərə verdiyi qiyomat əsərlərinə ilkin təcəssümünü təpirdi. Vaxtılı Şahinin müqəddəs "Quran" ayollarını şeytan aylorla adlandıran Salman Rüşdiyə ünvanlaşlığı hövərəjiliyi və forma olvanlığı ilə seçilirdi. Ümumiyyətə, məlum mövzu sanki bütün yaradıcılığının səciyyələndirir və tamamlayır. "Namazın, orucun mənə xeyri" şeirinə diqqət yetirək:

Təbiət dilində danışan şair

**Şahin təbiət şairidir və odlu dillə,
böyük ilhamla Azərbaycan torpağını
vəs夫 edir, onun gözəlliklərini qabardır,
şeira gətirir. Müəllifin obrazları meta-
foraları, tapıntıları özünaməxsusluğu
ilə seçilir.**

bu mövzuda yazdıqı şeirlərən birini cə
ləşqli sətirlərə bitirir.

*Onların zəngidir ilk xoruz banı,
Oyadır yuxudan bu zəng hər yanı.
Açılan şəhərin, səkülən danın,
Ləp elə özüdür kənd adamları.*

Əlbəttə, hər bir şeirin doğulduğu mühit onun formalşaması üçün ilkin şort və zəmindir. Şahin Homidin ata yurdı Tikoband əsrarəngiz təbiət gözəlliyyə malik dağ silsiləsində yerləşir. Ürokları vəcədəyə gotiron keçilməz qayalıqlar, zümrüd meşələr, insanların huşunu aparan vəhişlərin könlən oxşayan noğmələri, zongin bitki örtüyü öytədiyi rayihə, ətriyyat, çayların hozası zümzümələri tamam özgə aləmdir. Şeirin "Dağ bonvəşsi", "Ge-

*Səbrin işığında gözüm nurlanır,
Təməhən ömrənə qəsd oluram mən.
Oruc tutduğum gün üzüm nurlanır,
Təpədən-dırnağə məst oluram mən.*

Və yaxud şair "Dizlərim yerdədir, üzüm qıbloyu" şeirində də cəni motiv üstədə köklənir. Allah eşqi, Ulu Yaradana inam, xalıqın sənəsən sevgi, Tanrıya tapımaq istəyi bütün misraların mayasına hopub. Lakin Azərbaycan coşqusu, Vətən möhəbbəti dini mövzuda Şahinin yazdıqı oksor əsərlərinin də içindən keçir. Vətən - "daim yanın ocaqdır", küləklərin dalğalandırıldığı, "ürçrəngli bayraqdır",ősücaotlı "Şah Xətənin qılıncıdır", Korbələ - da dəfn olunan "Məhəmməd Füzulinin ürokları fəth edən qəzəlləridir". Doğma yurd haqda Şahinin ilhamla qoləmə aldı "Görən

gözərimson, Vətən, ay Vətən" nəğməsi ola
sonluqla bitir:

*Həmişə yanında dəlaşar ruhum,
Qırbat ölkələrə olsa safrım.
İz ver, başımı diziñə qoyum.
Yerin məzəmidür, gəyin kəfənim.*

Müəllifin yeni kitabındə yer aldığı şeirlərdə bədii təsbəhələr, obrazlar, bənzətmələr al-olvandır. O, "müsəlman hümnidir bu azan səsi" deyir, "dorolari soyuducu" adlandırır, göydə buludların var-gol eləməsini "cücoli toyuğun eşənləməsino" oxşadır, şairin nozorunda "yamacın kökündə turşong, yarpız otarı var", təndir içindəki ağarmış kül "anaların üz ağılıdır", tozun-torpağın gizlətdiyi qaynar bulaq "çağlayan ilham çeşəmosidir, yer heç zaman qolbını sindirmir", müqəddəs Məhərrəm ayında "şeytanın ruhu diksini", hor yazağı "bulud dünyəni yağışıyla salamlayır".

Övvəlki kitablarında olduğu kimi, Şahin Homidli bu kitabındə da şeirimizin şəhər-şərisindən, folklorдан, şifahi xalq odabiyatından gen-bol yaradıcılıqla istifadə edir, təsirlər, maraqlı nümunələrə oxucusunu sevindirir. Qoşma və gəryaylıların kökünü "Dədə Qorqud" və "Koroglu" dəstanlarından, Qurbanidən, Xətaidən, Vaqifdən, Aşiq Abasdan, Xəstə Qasimdan, Ələsgərdən götürür. Bu qaynaqlar özüli obodi, saf-duru, tü-



konmox monbodır. Kiçik hecalı "Önümüzə ucalan dağ" həzinə şeirindəki axtılıq, dələnluq, təzəlik, aydınlıq heç kəsi bigano qoymur:

*Ela bil ki, göy öpüşür
Zirvəsiylə dodaq-dodaq.
Bu dağ özü bir binadır,
İlər qayası bir daş otaya.*

İkinci Qarabağ savaşa xalqımızın əzəmətini, ordumuzun qeyrotini, roşadətini, Ali Baş Komandanımızın doyanatını bütün dünəya göstərdi və erməni qosbəkarlarına qarşı vuruşduğumuz o 44 gün do birlək günü kimi tarixə qovuşdu. Mühərribo mövzusuna poeziyamızda, nosrimizdə, publisistikamızda az-çox işlənib, kitablara çap olunub, dərgilər, qəzetlər çıxıb, qohrəmanlıqlar vəs夫 edilib. Şahin Homid da bu vacib mövzuya bigano qalmayıb. Yekunda qeyd etməyi lazımlı birliyim ki, şairin "Canım-gözüm, Azərbaycan osoru" şeiri Qabilin cyniadlı əsəri ilə soslusə də, maraqlı doğurmaga bilməz.

*Üçur gəlir bu cığırla, bu izlə,
Bəs bağırma, Şuşamızı özüz,
Xankondını ermənidən təmizlə,
Canım-gözüm, Azərbaycan aşğarı!*